



**Hikmet Babaoğlu  
siyasi elmlər doktoru, professor**

əvvəli ötən sayımızda

*Deməli, hansı prizmadan baxsaq, nəticə dəyişmir. Atlar və türklər tərəf boyu bir-birlərinin yanında olublar. Türkler atları dünyaya tanıdır, atlar isə türkləri dünyaya hökmran edib.*

**Çin mənbələrində  
TÜRK ATLARI**

Atlardan və türklərdən bəhs edərək qədim Çin mənbələrinə istinad etmədən keçinmək olmaz. Çin mənbələrində türklərin adət-ənənələri və atlara münasibətləri haqqında olduqca çox-sayılı və maraqlı məlumatlar var. Düzdür, əzəli düşmən olduqları üçün Çin salnaməci və tarixçiləri türklərdən danışarkən həmişə onları mənfi obraz kimi təqdim etməyə, hətta aşağılamağa çalışırlar. Ancaq buna baxmayaraq, metnələrdə gizlədilməyə çalışılan həqiqətlər Çin tarixçilərinin aşağılayıcı tonda verdiyi informasiyaların altında inci kimi parlayaraq türkün yüksək əxlaqi keyfiyyətləri haqqında səhih məlumatlar verir. Məsələn, bir qədim Çin mənbəyi qeyd edir ki, adətən türklər ay bədirilənədən öncə talana çıxmazı xoşlayırlar. Onların töresinə görə beş şey ölümle cəzalandırılır. Hökmdara qarşı qiyam, xəyanət, qəsdən günahsız adam öldürmə, kiminse qadınına sataşma, bir də yolunu azmış atı oğurlamaq, yaxud at oğulluğu. Mənbədə göstərilir ki, türklər sərəsən olanadək qızızdır, üz-üzə dayanaraq çöl nəğməsi oxuyurlar. Döyüdə olmeyi şərəf bilir, xəstəlikdən olmeyi ayıb sayırlar.

*Başqa bir Çin mənbəyinə görə, araba b.e.ə. 2000-ci illərdə hunlar tərəfindən keşf edilib. Həmin mənbə onu da qeyd edir ki, hunlarda ayrıca araba düzəldən usta yoxdur. Çünkü hər bir hun araba düzəldə bilir. Onlar müxətliq növ arabalar, o cümlədən, qübbəli arabalar düzəldirlər. Qübbənin üzərini keçə ilə örtür, yağış və günsəş şüaları keçirməyən ev halına getirirlər. Bu məlumatlar Heredotun məlumatları ilə necə də üst-üstə düşür. Türkler qoşqu atını ayrı, minik atını ayrı yetişdirirdilər. Hun imperatoru Metenin (b.e.ə. II əsr) bir məktubunda ənənələrə dostluq simvolu olaraq bir dəvə, iki minik atı və 8 araba (qoşqu) atı göndərildiyi bildirilir. Yenə Çin mənbələri bildirir ki, xizəyi də türklər icad ediblər. Onlar xizəyə atlari və itləri qoşurdular. Xizəklərin də üstü keçə ilə örtülür, ev halına getirillərdi.*

Göytürk abidələrində isə daha maraqlı məlumatlar qeyd edilib. Məsələn, daş kitabələrdə yazıldığına görə, türklərin bir boyu olan "kurikan"lar (kanqlar nəzərdə tutulur) ikitəkərli arabaları ilə məşhur idilər. Kurikanlar xizək və arabaya at və it qoşurdular. Uygurların əcədələri isə yüksək təkərli arabalardan istifadə etdiklərinə görə çinlilər onlara çin dilində yüksək təkərli mənasına gələn "kao-ch e" deyirdilər.

nəzerde tutulur) ikitəkərli arabaları ilə məşhur idilər. Kurikanlar xizək və arabaya at və it qoşurdular. Uygurların əcədələri isə yüksək təkərli arabalardan istifadə etdiklərinə görə çinlilər onlara çin dilində yüksək təkərli mənasına gələn "kao-ch e" deyirdilər.

ri rənglərinə görə çağırıldılardır. Heyvandarlıq və atlarla bağlı dilimizin leksik tərkibi o qədər zəngin idi ki, hər bir rəngin ayrıca çaları konkret sözlə ifadə edilirdi. Bu ənənə ən son dövrələrə qədər yaşamaqdaydı. Məsələn, demək olar ki, bütün türklərin ortaq dastanı olan "Koroğlu" dastanında Koroğlunun iki atının hər biri rənginə görə adlandırılırlar. Bizim Dür at kimi tələffüz etdiyimiz at əslində Doru, yaxud Dor atdır. Doru qədim türklərdə rəng bildirir. Tünd-qırımı və qara yalmanlı atı belə adlandırdırdılar.

*Qır at adı da yenə atın rəngi-ne görə verilib. Qır rəngdir, boz rəngin bir çalarıdır. Hazırda bozarmış çöllərə Anadolul türkləri bozqır deyirlər. Burada boz+qır hər ikisi eyni mənəni verir və sənonim sözlərdir. "Boz" qıpçaq, "qır" isə oğuz ləhcəsində "boz" deməkdir. Ədəbi dil formalaşşəkən heç birindən vaz keçilməyib və "bozqır" sözü, əslində isə söz birləşməsi meydana gəlib. Ana-*

ni və onların izahını verək. Ancaq bundan əvvəl qeyd edək ki, bu gün at yarışlarında minicə kimisi iştirak edən idmançı, yəni "jokey" sözü də qədim türklərdən götürülmüşdür. N.A.Baskakov yazır ki, jokey-bokey-böke qıpçaq ləhcəsində "güclü, güləşçi" deməkdir. Bökə həm də "buqa", yəni "buğa" sözünün köküdür, sadəcə fərqli ləhcələrdə bir qədər fərqli tələffüz edilir. İndi isə rənglərə keçək.

**Dor – tünd-qırımı, qaraya çalan**

*Or – qırımı ilə dorun arasında olan rəng, şabaldı  
Qara – tam qara  
Boz – ağla qaranın qarışıığı, kül rəngi*

*Ablak – alaca, alapaşa  
Tig – açıq-qırımı  
Kürən – açıq-sarı ilə boz rəngin qarışıığı  
Taz – alaca  
Şərəmatı – qızığın at  
Quba – qızılı-sarı  
Kula – qonur və sarı arasında rəng*

etsəniz görəcəsiniz ki, at rənglərinin bütün çalarlarının öz məxsusi adı var. Təessüf ki, biz bu rəng adlarının, demək olar, çoxunu unutmuşuq. Bu rəng bildirən sözlərin heç biri dilimizdə müstəqil leksik vahid kimi çıxış etmir.

Rənglərdən başqa atlar diğər əlamətlərinə görə də adlandırılırlırlar. Bu, atların qəşqalarına və səkillərinə görə müəyyənləşdirilir. Qaşqanın şəkli, böyük, yaxud kiçikliyi, səkilin hanası ayaqda olması, neca olması atların adını şərtləndirirdi. Bu adlara görə də hamı başa düşürdü ki, məsələn, uyzat deyəndə necə at başa düşmek lazımdır:

*Uyaz – geniş qaşqalı at  
Təküz – alının bir tərəfinə də qaşqa olan at  
Tşat – qaşqası yana, gözlerin tərəf yayılan at  
Loşat – axma qaşqası olan at  
Boymil – boynunda xal olan at*

# TÜRK TARIXİ VƏ MİFOLOJİ DÜNYAGÖRÜŞÜNDƏ ATLAR



Bu günə qədər də Altay və Tanrı dağlarında türklər tərəfindən daşlara döyülmüş yaşı bəlli olmayan araba səkilləri var. Arabaya qoşulmuş atlar da müxtəlif cür idarə edilirdilər. Məsələn, Xərezm və Qaşqarda arabacılar arababada düzəldilmiş xüsusi yerde oturaraq cilov vasitəsilə atları idarə edirdi. Türküstan və Xocənddə isə sürücü atın belində oturaraq yüyenlə atı idarə edirdi.

Başqa bir Çin mənbəsində qeyd edilir ki, Asiya hunlarında 3, göytürklərdə isə 11 at cinsi olmuşdur. Təessüf ki, mənbə bu cinslərin adını verməmişdir. Çin mənbələrinin görə, döyüş arabaları da türklərin ordugahına məxsus hərbə ləvazimat iddi. Türkərin Şərqə yürüşlərindən sonra araba assurlara, daha sonra isə digər xalqlara keçdi.

**RƏNGİNƏ VƏ YERİNƏ GÖRƏ ATLAR**

İndi isə bir qədər atların rənginə və yerinə görə keyfiyyətlərinin müəyyənləşdirilməsindən danışaq. Qədim türklər atla-

*Göytürk abidələrində isə daha maraqlı məlumatlar qeyd edilib. Məsələn, daş kitabələrdə yazıldığına görə, türklərin bir boyu olan "kurikan"lar (kanqlar nəzərdə tutulur) ikitəkərli arabaları ilə məşhur idilər. Kurikanlar xizək və arabaya at və it qoşurdular. Uygurların əcədələri isə yüksək təkərli arabalardan istifadə etdiklərinə görə çinlilər onlara çin dilində yüksək təkərli mənasına gələn "kao-ch e" deyirdilər*

dolu ləhcəsində və Azərbaycan ləhcələrində əslində oğuz və qıpçaq olan sözlərin qoşa işlənməsi ənənəsi var. Məsələn, "qəpik" qıpçaqca, "quruş" oğuzcadır. Qəpik-quruş adətən birlükde işlədir. Yaxud pul-para. Burada "pul" qıpçaq ləhcəsində, "para" isə oğuz ləhcəsindədir. Ancaq çox hallarda biz də, Anadolul türkləri də qəpik-quruş, pul-para sözlərini birlükde işlədir. "Bozqır"da belə birləşmələrdən birlədir.

Başqa bir dastanımız "Qaçaq Nəbi"də isə Nəbinin atının adı Boz atdır. Əslində elə Qırat mənasındadır. Yəni "qır"la "boz" eyni rəngdir. İndi isə bir az daha aşağı qatlara enərək at rəngləri-

*Çilgү, yaxud çimgül – al-qırımı  
Ak – ağ  
Çubar2 – çilli at, çil at  
Qır – qara ilə ağın birləşməsi, açıq-boz  
Yağız – torpaq rəngi qara*

Yeri gəlmışkən, biz bu gün də "yağız" sözünü dilimizdə elə rəng mənasında işlədirik. Amma söz birləşməsi kimi içərisində ifadə etdiyimiz üçün mənasını bilmirik. Məsələn, qarayağız adam deyirik. Burada qara+yağız komponentləri iştirak edir və adamın rəngini bildirir. Yəni qara, ancaq tam qara deyil, torpaq qarasını xatırladan, nisbətən açıq-qara rəngli adam. Diqqət

tək ayağın səkil olmasını bildirirdi, deməli, o zaman bül-bül iki ayağın səkil olduğunu izah edir. Yox, əgər "bül" iki ayağın səkil olduğunu bildirirdi, deməli, "bül-bül" dörd ayağın da səkil olduğunu ifadə edir. Atlarda ayağın birinin, yaxud hamisini səkil olmasına tez-tez müşahidə olunan haldır. Ancaq fikrimizcə, bül-bül, yaxud ərbəcə tələffüzə türkçədən keçən zaman deformasiyaya uğramış dül-dül-dörd ayağı səkil olan at olmalıdır. Çünkü həvəslə dirlədiyimiz bül-bül quşu da cəmisi dörd rəngdən ibarətdir.

(davamı gələn sayımızda)